

*QƏNDAB*

# **ANAMIN KİTABI**

*(romandan parçalar)*

## **Qaymaq gülü**

Mən hey yazardım, əlim qələm tutandan, yəni yazmağı bacarandan bəri hey yazardım. Gördüyüm hər şeyə - yamyaşıl ağaclarla, rəngbərəng çiçəklərə, masmavi göylərə, yanın günəşə, nəğməli, guşlara, sulara, yollara daha nə bilim nələrə, nələrə şeir yazar, mahni qoşardım... Və o seirlərdən biri hələ də yadımdan çıxmayıbdır:

*Qaymaq gülü, qaymaq çiçəyi,  
Bu cənnət bağçasına günəsmi səpdi siz?!*  
*Günəşdənmi əmdiniz bu sapsarı atəsi?!*  
*Qaymaq gülü, Qaymaq çiçəyi,*  
*Torpağın süd ətri, ANAMIN gül qoxusu,*  
*Aylı gecələrimin şirin-şəkər yuxusu,*  
*Sizi elə sevdim ki, qoxlamağa qıymıram,*  
*Siz ANAMIN gülüsüz, siz ANAMIN çiçəyi!*

Bir səhər yenə quşların səsinə oyandım. Hər zamankı kimi evdə məndən başqa kimse qalmamışdı. Hər kəs işinin başındaydı. Adətim üzərə öz-özümə nazlandım, ANAMIN məni eşitməycəyini bildiyim halda “Şeşim, ay şeşim,” - deyə çağırmağa başladım.

ANAm məhlənin o bir ucunda lək çekirdi. Mən ANAMı çağırı-çağıra ona sari gedirdim. Birdən nə görsəm yaxşıdı?! Yamyaşıl bağımızın rənginə işiq kimi sari bir rəng qatılmışdı. “Aaa... bu nədi belə?! Mən bunu ilk dəfə görürdüm. Ay şeşim, ay şeşim! Bir bax, bir bax bağımız sapsarı oluf!”

Məhlənin o başından Anamın səsi zinqrov kimi cingildədi, mənim həyəcanıma, səs-güyümə eyni təpkini göstərdi: - “Ay mənim Mehtabım, ay mənim dinim-imanım yuxudan durdunmu?!”

O əlindəki kürəyi yerə qoyub özü də yanında, qapqara torpağın ustunə çöməlir, gollarını yana açıb məni qucaqlamaq üçün gözləyir. Özümü onun qucağına atıram... Hər şey durur... Hər şey susur... Hər şeyi unuduram... Uzaqlardan, lap uzaqlardan bir ses gəlir qulağıma: - “Gejə biz yatanda, günəs bu çiçəyləri bağımiza səpmis, canım-gözüm, qaymax gülü deyirik bunlara...”

ANAA! Hərflər bir-birinə qarışır, sətirlər pozulur. Gözlərimdən isti yaş damlaları öncə bar-maqlarımın, ordandan klaviyənin üstünə sözülür. Yetər, yetər... bu gün bu qədər... Boynumu o yana bu yana hərəkətlə gövsətməyə, dərin bir nəfəs almağa çalışıram... sanki ciyinlərimdən ağır bir daş köksümə doğru basılır, boğuluram... Hövləki ayağa qalxıram...

## **Süd qoxulu dünyam**

Bir dünyamvardı mənim, qayısız, qorxusuz, rəngbərəng, məsum bir dünyam... Qarangoş qanadlı, gilanar çiçəkli, süd qoxulu bu dünyamda hər kəsdən güclü, hər kəsdən gözəl, hər kəsdən ağıllı bir ANAM vardi mənim... Gündüzlərim ANAMIN həzin züm-züməsiyle bitər, gecələrim ANAMIN isti nəfəsində əriyər, sabahlarım ANAMIN SÜD qoxusuyla açılırdı... Bu qoxunu heç unutmadım, unuda bilmədim, yəqin olənə qədər də unutmayağam. Kim bilir bəlkə də dünyada yeddi il ANA SÜDÜ əmən yeganə uşaq mən olmuşam.

Çox vaxt ANAMı elə ayaqda əmərdim, harda imkan tapdım, ordaca asılardım yaxasından. Görənlərin şaşkin, heyrətli baxışlarına bir anlam verə bilməzdəm. Qulağıma gələn “Aaa... Sən ALLAH buna bax, yekə qızdı utanmir, hələ də ANASını əmir,” - piçiltilərinə məhəl qoymazdım, ləzzətlə SÜDümü əmərdim.

Lakin, bir gün... Səsiz, soyuq bir qış sabahı yuxulu-yuxulu ağızımı ANAMIN döşünə yapışdırırdım, yapışdırımağımla da bağırmağım bir oldu, elə bil dil-dodağımı od qarsdı, bağırtım evi başına götürdü. Bacılarım həmən başının üstünü kəsdirmişdilər. Biri əlindəki şərbət, o biri qatıq kasasını uzadıb, biribirinə macal vermədən: - “İç bunu keçif gedəjəy,” - deyirdilər. Mənsə ağlaya-ağlaya gözlərimi ANAMIN gözlərinə dikib ondan kömək istəyirdim. ANAM bir yandan göz yaşlarını öpüşləriylə qurudur, bir yandandan da dil tökürdü: - “Ağıllı quzum, gözümün nuru, uşaqlar böyüyəndə ananın döşü də, südü də ajılaşır, deməli, sən də artıx böyümüsən. Bir də böyün-sabah məytəvə gedəjəysən, ayıfdı, yoldaşların sa lağ eliyər.”

Çox ağladım o gün, çoox... Öncə ağızımın yanmasından, sonra isə öfkəmdən, qızqınlığımdan... Və o gündən sonra bir daha ağızımı ANAMIN döşlərinə yaxınlaşdırımadım. İllər sonra öyrəndim ki, ağızımı yandıran nə ANAMIN döşü, nə də SÜDümüş, döşünə sürtdüyü acı bibərmış...

Məndən böyük bacılarım ANAMı “mama” deyə çağırardılar. Amma mən... şeşim, bıdım, inim... gündə bir “ad” qoyardım ANAMı. Qəribə o idi ki, nə ad deyirsəm deyim, səsimi eşidən kimi ANAM ilk dəfə eşitməsinə baxmayaq, məhz onu çağırduğumu həmən anlar, səsimə səs verərdi.

Bu adlar dilimə necə gəlir, necə gedirdilər heç bilməzdəm... eynilə şeirlərim, nəğmələrim kimi... Həmişə yazdıqlarımı qalın “obşı” (ümumi) dəftərə yazar, sonra da onları bəzəyib-düzəyərdim. Aradan bir müddət keçdikdən sonra isə onları təkrar oxuyardım və heç birisini bəyənməzdəm, birər-birər cirib yandıradım. Mənim olan şeyin mükəmməl, qüsursuz olmasını istərdim... Doğrusu bu sətirləri yazarkən “Görəsən, bunları da bir gün silməyəcəm ki?” - fikri ağlımdan keçir...

**(Davamı 7-ci səhifədə)**

# ANAMIN KİTABI

(Əvvəli 6-ci səhifədə)

## Duyğu seli

Neçə çeşid bitki var, neçə çeşid heyvan və neçə çeşid INSAN var bu dünyada? Dünyanın gördüyüümüz və görə bilmədiyimiz təbii rəngləri nə qədərdir? Bunları dəqiq bilmirəm... Biz INSANLARsa dünyanın doğal rənglərinə süni rəng qatana larıq... Bunu dəqiq bilişəm...

Ən mahir yazar, rəssam, bəstəkar Təbiətin özüdür; Onun ecazkar tabloların öz gözlərimlə gördüm, büyüləyici müsiqisini qulaqlarımla eşitdim, yazdıqlarını isə hələ indiyəcən oxuya bilmədim...

Sözün cövhəri qisasındadır (in der Kürze liegt die Würze) deyir almanlar. Türkər isə: - "Azerbeycan dili eski, kaba türkcədir," - deyir. Türk dili sevgi, ərəb və ingilis dili musiqi, fars dili seir dilidir, bəs alman dili? Düşünürəm, düşünürəm, ağlıma bir şey gölmir...

Gəncliyim uşaqlığım tek şanslı deyildi... Qızmar yay günündə onu of demədən ömrümdən kəsib atdım... Küsgün söyüd ağaclarının kölgəsində yumruqlarımı

düyünləyib: - "And içirəm, and içirəm, heç vaxt bir oğlan sevməyəcəm, oxuya-cam, işləyəcəm, ANAma kömək edə-cəm," - dedim. Gəncliyi eşq, eşqi gənclik sanırdım, gənc bir qız olmağımdan utanırdım...

*Doğurdu ANAM məni niskinli bir dünyında  
Iblis ilə Tanrıının öpüşdürüyü bir gündə  
O gündən gözlərimdə məstanə cilvələr var,  
Ağlasam üzüm gülər, gülsəm ürəyim ağlar.*

(H. Cavid)

